



Azərbaycan Respublikasının Nazirlər Kabineti

«Zabit heyətinə mənsub şəxslərə, praporşiklərə, miçmanlara, müddətindən artıq xidmətdə qalan hərbi qulluqçulara, daxili işlər, ədliyyə, gömrük miqrasiya, feldyeger rəbitəsi, fəvqəladə hallar orqanlarının rəis və sırası heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

Qərar № 304

Bakı şəhəri, 11 dekabr 2012-ci il

«Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi barədə» Azərbaycan Respublikası Prezidentinin [2012-ci il 13 fevral tarixli 593 nömrəli](#) Fərmanının 4.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərara alır**:

1. «Zabit heyətinə mənsub şəxslərə, praporşiklərə, miçmanlara, müddətindən artıq xidmətdə qalan hərbi qulluqçulara, daxili işlər, ədliyyə, gömrük miqrasiya, feldyeger rəbitəsi, fəvqəladə hallar orqanlarının rəis və sırası heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin [1992-ci il 23 noyabr tarixli 631 nömrəli](#) qərarında aşağıdakı dəyişikliklər edilsin:

1.1. adında və mətnində «praporşiklərə», «praporşik» və «praporşiklərin» sözləri müvafiq olaraq «gizirlərə», «gizir» və «gizirlərin» sözləri ilə, «müddətindən artıq xidmətdə qalan hərbi qulluqçulara» və «müddətindən artıq xidmət keçmiş hərbi qulluqçulara» sözləri «müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına» sözləri ilə, «müddətindən artıq xidmətdə qalan hərbi qulluqçu» sözləri «müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu» sözləri ilə əvəz edilsin;

1.2. 1-ci hissə üzrə:

1.2.1. ikinci abzasda «qanunvericiliyi ilə nəzərdə tutulmuş başqa hərbi» sözləri «qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı» sözləri ilə əvəz edilsin;

1.2.2. üçüncü abzasda «Dövlət Sərhəd Xidmətində» sözlərindən sonra «, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində» sözləri və onuncu abzasda «Miqrasiya Xidməti» sözlərindən sonra «, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti» sözləri əlavə edilsin;

1.2.3. on ikinci abzasda «mülki ali müəssisələrdən», «ali hərbi müəssisələrə» və «mülki ali müəssisələrdəki» sözləri müvafiq olaraq «mülki ali təhsil müəssisələrindən», «xüsusi təyinatlı ali təhsil müəssisələrinə» və «mülki ali təhsil müəssisələrindəki» sözləri ilə əvəz edilsin.

Azərbaycan Respublikasının Baş naziri

Artur RASİ-ZADƏ

**«Azərbaycan» qəzetində dərc edilmişdir (16 dekabr 2012-ci il, № 281)
(«VneshExpertService» LLC).**